

Əli RÜSTƏMOV

Pedagoji elmlər namizədi, dosent

Zöhrab BAXŞƏLİYEV

Tarix elmləri namizədi, dosent

**ELEKTRON KİTABXANALARIN
FORMALAŞDIRILMASININ
BƏZİ MƏSƏLƏLƏRİ**

Son illərdə informasiyalasdırma problemlorinin daha fəal işlənməsi və qloballaşdırma strategiyasının inkişafı ilə əlaqədar olaraq, informatika ilə bağlı olan sahələrdə yeni keyfiyyot dəyişiklikləri baş verir. Yalnız informasiya məhsullarının növləri və formaları (daşıyıcıları) deyil, həm də kitab nəşri, mühafizəsi, yayılması və sənəd-informasiya xidməti ilə bağlı olan qurumların rolü və ənənəvi funksiyaları da təkrarlılaşdırılır. Bu obyektiv proses kitabxanalarda getdikcə daha çox elektron nəşrlərin toplanması, qlobal informasiya məkanında onların informasiya funksiyalarının daha da mürekkeblişməsilə müşayiət edilir. Elektron nəşrlərin yaradılması, sürətlə artımı, yiğcam disklerin tətbiqi və internetin tələrabitə imkanlarının istifadəsi ilə əlaqədar olaraq elektron kitabxanalar yaradılır və onlar qlobal informasiya məkanında dinamik şəbəkələr kimi formalasdırılır. Sənədlərin bir formadan digər formaya keçirilməsi texnologiyaları informasiyanın daha səmorəli mühafizəsinə və kağız daşıyıcılarında olan informasiyaların elektron formada yaxın və uzaq məsafədə axtanmasına və verilməsinə imkan yaratmışdır. Yiğcam disklerin və world wide web-də tam mətnli informasiya resurslarının yaradılmasında hipermətn texnologiyasının istifadəsi, həmçinin internetin zəngin elektron nəşrlər sistemine və elektron kitabxanalarına uzaqdan müraciət sənədlərin nəşri, mühafizəsi və yayılmasında alternativ fəaliyyət sahəsi yaratmışdır. Bütün bunlar kitabxana işində əsl inqilabi çevrilişə səbəb olmuşdur. Internet vasitəsilə əlaqələnən sürətli ətibarla imkanlarına malik olan yüz mindən çox

elektron kitabxanalar, beynəlxalq axtarış kataloqları və göstəriciləri, bibliografik məlumat bazaları bu inqilabi çevrilişə əyani sübutdur.

Elektron nəşrlər sənəd kommunikasiyasında yeni formalar yaratmışdır. Belə ki, mətndən, təsvirdən, rəsmidən, səsdən (melodiyalardan), onların tam kompleksindən və elementlərindən ibarət olan yeni sənəd formaları yaradılmışdır. Hipermətn texnologiyalarından istifadə hər bir informasiya elementinin digeri ilə birlikdə daha əlverişli kompanovka etməye (tərtibatına), onun əsas mətnini qeyd, isnad, illüstrasiya və digər elementlərlə zənginləşdirməyə imkan verir. Məsələn, internetdə Şeksprin elektron kitabxanasında onun istənilən əsərinin tam mətnini oxumaq, istənilən pyesinin geniş faylı lüğətini istifadə etmək mümkündür. Geniş faylı lüğətində Şeksprin istənilən pyesinin məşhur teatr tamaşalarındaki videokliplərə baxa, "Qlobus" teatrı vasitəsilə virtual səyahətə çıxa, ən məşhur dünya aktyorlarının Şekspir əsərlərinin səhnələrindəki monoloqları əyani şəkildə görə, Otello, Hamlet, Dezdemona, Kral Lir və onlarla digər rolları yüksək sənətkarlıqla oynayan aktyorların real səhnə obrazlarına baxa bilərik.

Elektron nəşrlərin yaradılması ilə ənənəvi nəşriyyat prosesləri də dəyişir. Elektron kitabın hazırlanması, kompüter ssenarisinin qurulması, süjetin genişləndirilməsi, maketin internet və ya CD-ROM istehsal zamanı master-diskin yaradılması və s. nəşriyyat işi sahəsində çalışan mütəxəssislər üçün yeni fəaliyyət istiqamətləridir.

Elektron nəşrlərin yaradılması ilə əlaqədar olaraq sənədlərin tirajlaşdırılması və yayılması da əhəmiyyətli dərəcədə dəyişməkdədir. Nəşrin internet vasitəsilə yayılması ənənəvi səraitdə onun hazırlanması, çapı, tirajlaşdırılması, cildlənməsi və daşınmasına sərf edilən xərcləri aradan qaldırır, yüksək operativliklə əlaqədar istifadəçilər və kitabxanalara çatdırılır. Bununla əlaqədar olaraq kitabxanalar həm internet istifadəçiləri, həm də əvvəller olduğu kimi, informasiya xidməti qurumları kimi fəaliyyət göstərir.

Ənənəvi sənəd növləri ilə yanaşı, yeni informasiya texnologiyalarının tətbiqi əsasında bir sıra elektron nəşr formaları və növləri də yaradılmışdır. Yalnız elektron formada mövcud olan xüsusi nəşr tipi Web-serverlərdə mühafizə edilən informasiyalar (Home Rage formasında isnadlarla təmin olunmuş resurs kataloqları və digər serverlər) deyil, həm də xeyli miqdarda səraq-informasiya və tematik məlumat bazaları elektron nəşrlərdir. Elektron informasiya mərkəzlərinin interaktiv nəşrləri olan resurslar ümumiyyətlə çap əsər-

ləri kimi təsəvvür edile bilməz. Çünkü onlər telegraf xəberləri kimi yüksək operativliyə malikdir. Məsələn, internetdə yeniliklərin milli xidmət saytları öz məzmununu hər 15-20 doqquqdan bir tam və ya qismən dəyişir. Sintetik elektron nəşrlərin yeni növləri də yaradılır. Məsələn, virtual kitab mağazasının interaktiv bölgəsi (qid) reklam bukletlərini, interaktiv sifarişi və avtomatlaşdırılmış bank sənədlərini özündə birləşdirir.

Internetin eksperimental bədii nəşrləri, yəni hipermətn romanları çox maraqlı elektron nəşrlərdir. Belə romanlar ayrı-ayrı yazıçıların əsərlərindən ibarətdir. Hər hansı romanı internet vasitəsilə oxuyan geniş oxucu kütləsi ona yeni mətnlər əlavə edə, istənilən fragməntə düzəlişlər apara, ona istənilən qədər şəhərlər əlavə edə, roman haqqında öz fikirlərini bildirə, romanda bəhs edilən hadisələrə dair şəkil, rəsmi çəkib əsas mətnə daxil edə və s. prosesi sərbəst icra edə bilər. Beləliklə, hər bir roman həmin müəlliflə yanaşı, kollektiv bədii yaradıcılıq məhsuluna çevirilir. Bədii ədəbiyyat kitabxanaları riinlərlə adda bədii əsərlərə edilmiş əlavələri, qeydləri milyonlarla dünya oxucularının milli bölgülər əsasında müxtəlif fikirlərinin internetdə toplanmış, təhlil edilmiş və ümumiyyətləşdirilmiş oxucu testlərinə dair məlumatları əldə edə və öz fondlarının profilli komplektləşdirilməsində istifadə edə bilərlər. Internet nəşrlərinin qiyməti ekvivalent çap nəşrlərindən təqribən 15-20 dəfə ucuzdur. Hər hansı elektron nəşri öz fonduna komplektləşdirən kitabxana onu minlərlə digər əlaqədar kitabxanalara da pulsuz ötürə bilər. Ənənəvi çap əsərlərinin komplektləşdirilməsində isə belə bir imkan olmamışdır.

Ölbəttə, ənənəvi çap əsərləri tarixən mövcud olmuşdur və gələcəkdə də mövcud olacaqdır. Lakin öz mənə qiyəmti, əhəmiyyəti operativ istifadə edilməkdə müəyyənləşdirilən, ölçülən elmi və texniki kitablari elektron formada (şəbəkə publikasiyaları formasında) yaymaq çox vacibdir. Bu problem elektron nəşrlərin yaradılmasına qədərki dövrə həll edilməmişdir.

Bəzi "sintetik" nəşrlər hazırda hipermətn texnologiyalarının tətbiqi əsasında paralel olaraq iki versiyada (kağız formasında-ənənəvi istifadəçilər üçün, elektron formada - internet istifadəçiləri və əlaqədar hesablamə texnikası olanlar üçün) hazırlanı bilər. Reklam bukletləri, ensiklopedik nəşrlər, dərsləklər və s. belə nəşrlərə misal ola bilər.

Hazırda təlim və oyun kompüter programları yığcam disklərdə buraxılır və elektron informasiya məhsulları bazarının tərkib hissəsinə təşkil edir. Onlar ənənəvi dörsliklər və çap-oyun vasitələrlə müvəffəqiyətlə rəqabət aparırlar. Elə respublikamızda yüzlərlə kompüter oyun zalları və yığcam disklər satan xeyli mağazalar fəaliyyət göstərir. Bu məhsulların hansı formalarda daha çox buraxılmasını gələcəkdə oxucu auditoriyasının marağı və nəşriyyatların marketing tədqiqatları müəyyən edəcəkdir. Yeni informasiya texnologiyalarının perspektiv əhəmiyyətini başa düşən bir sıra qabaqcıl nəşriyyatlar oxucuları da bu istiqamətdə indidən hazırlanırlar. Internetdə Book in print nəşriyyat məhsullarının retrospektiv kataloqu buna misal ola bilər. Bu kataloqda dünyanın minlərlə nəşriyyatının retrospektiv nəşrlərinin bibliografik və referativ formasiyaları və onların tam mətnli elektron sənədlərini mühafizə edən serverlərin ünvanları verilir. Əlaqədar adda və mövzuda lazımi elektron kitablardan asanlıqla kompüterimizin yaddaşına keçirə, çap edib adı kağız sənədə çevirə və şəbəkə mühitində istənilən kitabxanaya pulsuz ötürə bilərik. Lakin qeyd etməliyik ki, dünyada nəşr edilən bütün cari kitabların elektron versiyasını qısa vaxtda hazırlanmaq çətindir. Buna görə də bir sıra nəşriyyatlar kommersiya marağını əsas götürərək xüsusiətli qiymətlər kiatbların çap nəşrinə CD-ROM-da elektron versiyasını da əlavə edirlər. Kitabxanalar belə kitablardan bir nüsxədə əhər, elektron versiyasını öz lokal şəbəkəsinə daxil edir, yaxud ərazi kompüter şəbəkəsi və ya internet vasitəsilə istənilən kitabxanalarada yayırlar. Bununla bir tərəfdən kitabxanaların elektron nəşr fondları formalasdırılır, digər tərəfdən onların maliyyə vəsaitlərinə qənaət edilir. Lakin kitabxana fondlarının internetin informasiya resursları əsasında dolğun, operativ və ucuz komplektləşdirilməsi ilə bəiil sürətlənir və genişlənir. Deyilən CD-ROM variantı getdikcə arxa plana keçir.

Elektron nəşrlərin yaradılmasından sonra informatikada dərə edilən və edilməyen sənədlər bölgüsü aradan qalxmışdır. Hazırda Internetdə elektron sənədlər (Web-sənədlər) formasında mühafizə edilən dissertasiyaların, kurs və diplom işlərinin, hətta tələbə konseptlərinin və sparkalkaların minlərlə elektron kitabxanaları mövcuddur. Hər bir istifadəçi, o cümlədən kitabxana deyilən sənədləri pulsuz istifadə edə bilər.

Elektron nəşrlərin müxtəlif formalarının yaradılması ilə əlaqədar olaraq "elektron kitabxana" anlayışı da meydana golmuşdur.

Lakin belə kitabxanalar sənəd növlərinə, tematik əlamətlərə və ayrı-ayrı dövlət, elm və incəsənət xadimlərinin adlarına görə təsnif edilir. Tematik istiqamətlər bütün insan fəaliyyəti sahəlerini əhatə edir. Onlar sənəd tərkibi, kompozisiyası, həm də axtarış metodları və vasitələri baxımından ənənəvi kitabxanalardan əsaslı şəkildə fərqlənirlər. Məsələn, ənənəvi kitabxanalarda sənədlərin mətnləri və onların kataloqları fiziki cəhətdən ayrılmışdır. Bəzi kitabxanalarada isə elektron kataloq yaradılmışdır. Bunlar da elektron kitabxanalar deyil, ənənəvi kitabxanalardır. Çünkü sənədlərin ancaq axtarışı elektron üsullarla icra edilir, ilkin sənədlər fonddan təpilir və kağız formasında oxucuya verilir. Şəbəkə mühitində onları birbaşa almaq mümkün deyildir. Elektron kitabxanalar isə Internetin elektron informasiya resursları və qismən CD-ROM versiyasını almaqla müəyyən profil (mövzu) əsasında formalasdırılır. Burada həm sənədin əsl, həm də onun axtarış əlamətləri vahid halda fayl formasında təşkil edilir. İstənilən anda onu kompüter ekranında oxumaq, çap edib almaq, digər kitabxanalaara ötürümkən məmkündür. Elektron kitabxanalar əlaqədar milli, ərazi və global kompüter şəbəkələrinin tərkib hissəsidir, nisbi-müstəqil kitabxanalarıdır. Bu tip kitabxanalarla "virtual kitabxanalar" da deyirlər. Onların ənənəvi oxucu kateqoriyalarına görə bölgüsü də yoxdur.

Fondun elektron mühafizəsi sənədlərə müraciətin operativliyi尼 və rahatlığını təmin etməklə yanaşı, əksər kitabxanalar üçün ağır problem olan bina sahəsinin qənaətə istifadəsinə, sənədlərin sahifələrinin salamat qalmamasına, maqnit və lazer disklerində uzun müddət mühafizə edilə bilən ehtiyat nüsxələrinin yaradılmasına və s. imkan verir. Hər hansı müəllifin öz kitabını mezmuncu yeniləşdirmək, kitabı bərədə əlaqədar oxucuların rəylərinin toplusunu öyrənmək üçün də elektron kitabxanalar geniş imkamlara malikdir.

Ənənəvi kitabxanalar bazasında elektron kitabxanaların formalasdırılması çoxtərəfli və mürəkkəb problemdir. Məsələn, əgər bibliografik təsvirlərin əlaqədar təmmənli sənədlərlə birləşdirilməsindən söhbət gedirsə, ənənəvi kitabxanalar üçün on vacib vəzifə elektron sənədlər fondunun yaradılmasıdır. Elektron formaya keçirilən sənədlər ilk növbədə surətçixarma üçün müəllif hüququ olmayan əsərlərdir (məs: klassik yazıçıların, şairlərin əsərləri, nadir kitablar və s.). Kitabxana fondunda ilk növbədə elektron formaya keçirilən sənədlər içerisinde təsviri incəsonot əsərlərini (plakatlar, reproduksiyalar, sərgi və yarmarka kataloqlar və s.) göstərmək olar.

Multimedia vasitələrindən müxtəlif tolın programları, oyun diskləri, mühazi olorin və konfransların səs, rəsm və təsvirlə müşayiət olunan mətnləri də ənənəvi kitabxanalarda ilk növbədə elektron formaya keçirilməlidir.

Nəzərə almalıydı ki, bir sıra iri kitabxanalar nəinki nəşriyyatların buraxdıqları kitabları və digər sənədləri mühafizə edir, hem də müstəqil surətdə yeni nəşrlər buraxır. Yeni informasiya texnologiyalarının tətbiqi nəticəsində kitabxanaların nəşriyyat imkanları xeyli artır. Xüsusilə informasiya məcmuuelərinin, soraq-biblioqrafik vasitələrin, kitabxanadaxili işçi sənədlərin və digər materialların adı matbəə çapına çəkilən xərclər xeyli azalı, əlaqədar nəşrlər Internetə qoşulmuş milyonlarla insanların və on minlərlə kitabxanaların istifadəsinə verilir, yəni Web-serverlərdə yerləşdirilir.

Sonrakı texnoloji mərhələ nəinki dünyə kitabxana elektron informasiya resurslarını, həm də elektron sənədləri nəşr və mühafizə edən digər qurumların (məs: nəşriyyatlar, interaktiv informasiya xidməti obyektləri, kommersiya və qeyri-kommersiya məlumat bazaları və bankları) bəynəlxalq səviyyədə əlaqələndirilməsi və istifadəçinin istənilən fəaliyyət sahəsində dünyanın bütün elektron informasiya resurslarında axtarış apara bilməsidir. Kitabxanalar üçün belə bir imkanın yaradılması çox perspektiv əhəmiyyətə malikdir. Belə ki, hər hansı fondun tematik əhatəsini dünaya kitabxana fondları və digər informasiya ehtiyatları səviyyəsində genişləndirmək, bir başa integrasiya etmək hər bir kitabxananın çoxdanlı arzusudur. Yaxın zamanlarda öz avtonom, ayrıca foncu hesabına xidmət göstəren hər bir kitabxana fondunun və ka alopqlarının elektron kitabxanaya çevriləməsi, fonunda dünya informasiya ehtiyatlarının tərkib hissəsini təşkil edəcəkdir. Bu prosesi biz indi də Internetin timsalında aydın görə bilərik. 1999-cu il məlumatına görə internetdə dünyanın 120 minə qədər iri kitabxananın kata.oqları, elektron nəşr fondları vardır və onların miqdarı sürətlə artır. Azərbaycan Respublikasında da belə elektron kitabxanaların yaradılmasına başlanılmışdır. Məsələn, Azərbaycan klassik ədəbiyyatı kitabxanası (internet ünvanı: <http://azeribooks.aznet.org>) Azərbaycan poeziyasının internet nəşrləri (internet ünvanı: http://www.baku.ru/pubs/azprotru/2001_1212_001_Ru.asp) və s. Maraqlıdır ki, elektron kitabxanalar yalnız ənənəvi kitabxanalar tərəfindən deyil, nəşriyyatlar, kitab mağazaları, dövri nəşrlərin yayılması ilə riəsənət olan qurumlar və informasiya mərkəzləri tərəfindən də yaradılır. Bununla da tam

mətnli sənədlərlə istifadəçilərə xidmət baxımından kitabxanaların yeni rəqibləri meydana çıxır. Belə bir şəraitdə kitabxanaların rəqabətə davamlılığını təmin etmək üçün bizcə ilk növbədə dünya və milli informasiya məkanında öz məzmun dəyarını uzun müddət sabit saxlayan retrospektiv xarakterli elmi, texniki və bədii əsərlərin müxtəlif profillər üzrə elektron kitabxanalarını yaratmaq daha möqsədəuyğundur. Əlbəttə, belə kitabxanaları yaratmaq sadə problem deyil. Lakin problemin təcrübə həllinin zaman etibarilə gecikdirilməsi ənənəvi kitabxanalar üçün perspektiv baxımdan xoşagelməz nəticələrə getirib çıxara bilər. Çünkü tələrabito texnologiyaları gün-bögün adı telefon rabitəsi kimi kütləvi şəkil alır və yuxarıda deyilən informasiya qurumları sürətlə bu texnologiyalarla silahlanırlar. Belə bir şəraitdə rəqabətə davam getirmək üçün kitabxanalar yeni informasiya texnologiyalarını mənimseməli və bu sahədə ixtisaslı kadrlar hazırlanmalıdır.

Elektron nəşrlərin və elektron kitabxanaların getdikcə sürətlənen artımı ilə əlaqədar olaraq kitabxanaların informasiya xidmətinin ənənəvi funksiyaları da əhəmiyyətli dərəcədə şəbəkə xidməti ilə əvəz olunmaqdadır. Şəbəkə interaktiv informasiya xidmətinin sürətlə genişlənməsi zabit prosesə çevrilmişdir. Belə ki, 1997-ci ildə internetin informasiya xidmətindən istifadə edən istifadəçilərin miqdarı 95 mln. nəfər, 2000-ci ildə isə 248 mln. nəfər olmuşdur.

Kitabxanalar internetə müraciət kanallarına malik olduqda öz komplektləşdirme mənbələrini də dünənəvi səviyyədə genişləndirir və dəfələrlə operativ və ucuz olan komplektləşdirmə prosesinə keçirirlər. Qlobal şabaka həqiqatən istanilən təp informasiya ehtiyatlarına malikdir. Informasiya ehtiyatlarının belə zənginliyi digər bir problem yaradır. Bu problem informasiya axtarışının ən yeni metodlarından istifadə problemidir ki, onun da iri kitabxanalarda həlli xüsusilə soraq-informasiya və biblioqrifiya bölmələrinin üzərinə düşür. Buna görə də həmin bölmələr kağız daşıyıcılarında olan informasiyaların axtarış metodlarını və üsullarını elektron nəşrlərin axtarış metodlarına uyğunlaşdırmağa cəhd etməlidirlər.

Yeni informasiya mühitində soraq-informasiya axtarışının ən vacib üsullarından biri oxucuları maraqlandıran, müxtəlif informasiya resurslarının yerləşdiyi Internet serverlərinə müraciəti təmin edən tematik kataloqlarını yaradılmasıdır. Bu möqsədlə Internetin xüsusi resurs göstəricisi (URL) yaradılmışdır. Buradan kitabxana-informasiya resurslarına dair saylları asanlıqla seçmək olar. Resurs

göstəriçində müxtəlif ölkələr və tematik istiqamətlər üzrə elektron informasiya resurslarının mühafizə edildiyi serverlorin funvanları və onlara necə müraciət etmək qaydaları verilmişdir. Qeyd etməliyik ki, bu resurslardan istifadə pulsuzdur.

Soraq-informasiya axtarışının mühüm üsullarından biri də müyyəyen kitabxanada müxtəlif biliq sahələrinə dair elektron informasiyaları toplayan və öz Web-serverində mühafizə edən interaktiv informasiya bölməsinin yaradılmasıdır. Hazırda belə informasiyaları toplayan kommersiya xarakterli sənəd-informasiya mərkəzlərinin miqdarı sürətlə artı. Belə mərkəzler zəngin resurslara malik olan və Internetlə sürəti kanallarla əlaqələndirilmiş elektron kitabxanaların yeni bir təşkilati formasıdır. Onlar qeyri-kommersiya xarakterli dövlət informasiya mərkəzlərinin toplaya bilmədiyi informasiyaları Internetdən və yeri mönbəldən əldə edir, getdikcə özlərinə daha çox istifadəçi colb edərək, digər informasiya qurumları ilə lazımi rəqabət aparırlar. Ənənəvi kitabxanalar öz fondlarında olan ən qiymətli və nisbətən fəal istifadə olunan retrospektiv nəşrləri elektron formaya keçirərək və internetin əlaqədar informasiya resurslarını milli və yerli profil əsasında düzgün seçərək deyilən təp elektron kitabxanalar yarada bilər. Bunun üçün çox da böyük xərc tələb edilmir. Yalnız yeni informasiya mühitində işləyə bilən kitabxanaçı kadrlar tələb olunur.

Yeni informasiya mühitində istifadə edilməsi vacib olan üsullardan biri də ənənəvi KAA sisteminin təkmilləşdirilməsidir. Məlumdur ki, hələ tarixən xeyli əvvoller kitabxanalar KAA yolu ilə informasiya mübadiləsindən istifadə etmişlər. Elektron kitabxanaların yaranması və inkişafı ilə əlaqədar olaraq ənənəvi KAA üsulu yalnız kağız sənədlər üçün saxlanılacaqdır. Digər sənəd formaları üçün audiokaset fondlarından istifadə ediləcək və Internet vasitəsilə istənilən kitabxanaya və ya fiziki şəxse daimi istifadə üçün göndəriləcəkdir. Qismən bu məqsədlə bir sıra dünya kitabxanalarında məsafədən təlim mərkəzi yaradılmışdır. Məsələn Şimali Amerika və Avropana məsafədən təlim mərkəzləri əsasən universitet kitabxanalarında yaradılmışdır. Belə mərkəzler məlumatlara və tələbələrə digər universitetlərdən kitab, mühazirə və tədris kurslarının elektron (osifirovka) formalarını pulsuz almağa imkan verir. Təlim mərkəzləri kütüvə kitabxanalarda isə mediateka və ya linqvistik mərkəzlər formasında təşkil edilir. Onlar vasitəsilə audiofondlara,

dilöyrədici programlara, kitabxana menccmentinə, ixtisasartırma məsələlərinə və s. dair materiallara müraciət etmək mümkündür.

Yeni informasiya texnologiyalarını tətbiq edən hər hansı kitabxana öz ənənəvi fondu əsasında elektron informasiya resursları yarada bilər. Bununla həmin kitabxana aşağıdakı problemləri həll etmiş olur: imtiyazlı şəkildə dünya informasiya məkanına daxil olur; öz informasiyə resurslarına bütün Yer kürəsindəki istifadəçilərin sərbəst müraciətini təmin edir; dəninanın bütün informasiya qurumları və in kitabxanaları ilə operativ informasiya mübadiləsi edir; informasiya resurslarının formalasdırılmasında məkan baxımdan təkrarlılığı və paralelizmini aradan qaldırır; kitabxana binasının qonaqlı istifadə edilməsini təmin edir və s. Zəngin informasiya resurslarına (məs: tammetnli elektron sənədlər fond; faktografik və tematik məlumat bazaları, vacib fayt yazıları, bibliografik yazıların elektron kataloqları, məxsusi elektron nöşrlər sistemi və s.) malik olmaqla soraq-informasiya və axtarış metodları ilə silahlanmaqla və informasiya mübadiləsi üçün etibarlı rabitə sistemi yaratmaqla kitabxanalar global informasiya məkanında elektron informasiya resurslarının yaradıcısı və mühafizəedicisi kimi formalasa bilər.

Deyilən yeni vəzifələrin həll edilməsi üçün kitabxanalar ilk növbədə bir-biri ilə həm elmi, həm təcrübə, hem də ixtisasi kadr mübadiləsi sahəsində əməkdaşlığı təşkil etməlidirlər. Bu baxımdan respublikanın iri kitabxanalarının bazası əsasında paylaşılmış milli sənəd fondları təşkil edilməlidir və onlar arasında telerabitə sistemini qurulmalıdır. Bu ideya onu ifadə edir ki, iri kitabxanalar və informasiya mərkəzləri tematik istiqamətlər və bəzi sənəd növləri (məs: patent, standart, brayl sənədləri, videokasetlər, yəni kino, foto və təsviri incəsənat və s. sənədlər, dissertasiyalar, elmi-tehniki hesabatlar) üzrə elektron informasiya ehtiyatlarının yaradıcısı, mühafizəedicisi və yayıcısı olmalıdır. Hazırda paylaşımcı milli sənəd fondları arasında ərazi baxımdan telerabitə sistemini qurmaq texniki cəhətdən xeyli asandır. Çünkü bir sıra sahələr (statistika idarələrinin, torpaq Komitəsinin qurumları, seçki sistemi, gőmrük və s.) üzrə respublikadaxili (milli) telerabitə şəbəkələri mövcuddur və onların Internetə çıxışı təmin edilmişdir. Əlaqədar rayon və şəhərlərdə müyyən paylaşımcı sənəd fondunu həmin şəbəkələrdən birinə asanlıqla qoşnaq olar. Bununla da paylaşımcı milli sənəd fondlarının bir-birləri, nəşriyyatlar, telerabitə xidməti provayderləri və əlbəttə, Internetlə əlaqələri təmin edilmiş olar. Belə şəraitdə

elektron kitabxanaalar bir sira soned növləri üzrə pulsuz xidmət göstərməlidir. Yaradılması (osifirovkası) üzərində omək sərf edilən, Internetin kommersiya xarakterli qoşşaqlarından və şəbəkə mağazalarından alınan sənədlər yuxarıda deyilən kommersiya qurumlarına nisbətən ucuz qiymətə oxuculara verilo bilər. Belə pullu xidmət üsulu həm bilavasitə, həm də şəbəkə vasitəsilə xidmət üçün tətbiq edilməlidir.

Bir məsələni də qeyd etməliyik ki, telekommunikasiya texnologiyasının əhatə dairəsinin getdikcə genişlənməsi ilə əlaqədar olaraq informasiya fəaliyyəti qloballaşır və integrasiya xəttində inkişaf edir. Belə bir şəraitdə ənənəvi kitabxanaların açıq, dinamik informasiya sistemlərinə çevirmək üçün elektron nəşrlərin emalı texnologiyalarını mənimsemək, elektron kitabxanalar yaratmaq, onları milli çərcivədə korporativ şəbəkə kimi formalasdıraraq qlobal informasiya sisteminin tərkib hissəsinə çevirmək lazımdır. Bu istiqamətdə ilk növbədə elmi konsepsiya işlənməlidir və onun mərhələlərlə reallaşdırılması üçün elmi-texniki, iqtisadi və təşkilatlı tədbirlər görülməli və ixtisaslı kadrlar hazırlığı sahəsində köklü döyişikliklər edilməlidir. Problemin qoyuluşunun təcrübəi əhəmiyyəti məhz budur.

Ədəbiyyat

- 1.Алешин Л.И. Автоматизация в библиотеках: Учебное пособие.- Ч.1.-М.,2001.- 176 с.
- 2.Алешин Л.И. Автоматизация в библиотеках: Учебное пособие.- ч.2.-М,2001.- 144 с.
- 3.Бактурин Т.А. Проблемы стандартизации библиографического описания электронных ресурсов// Науч. и техн. б-ки. - 2000.- № 7. - С.16-21.
- 4.Байдыш Дж. Электронные ресурсы научно-технической информации в Библиотеке Конгресса США. Часть 1// Науч. и техн. б-ки. - 2000.-№11.- С.58-76.
- 5.Байдыш Дж. Электронные ресурсы научно-технической информации в Библиотеке Конгресса США. Часть 2// Науч. и техн. б-ки. - 2000.- №12.- С.56-78.
- 6.Евстигнеева Г.А.,Земсков А.И. Электронная информация-электронная библиотека (Международный семинар в г. Пушкина) // Науч. и техн. б-ки. - 2000.- № 6.- С.46-52.

7.Эшрофт Л. Ленгдон Р. Изучение использование электронных журналов. (Доклад на 65-й Генеральной конф. ИФЛА) // Науч. и техн. б-ки. - 2000. № 5.- С.88-94.

8.Электронные журналы в библиотеках (Обзор статей) // Науч. и техн. б-ки . - 1997. - № 10.- С.61-67.

9.Майстро维奇 Т.В. Оптические компактдиски в зарубежных научных библиотеках// Науч. и техн. б-ги. - 2900.-№ 8.- С.60-68.

10.Межведомственная программа "Электронные библиотеки России"// Науч. и техн.б-ки. - 1999. - С.3-15.

11.Меняев М.Ф., Земсков А.И., Денисов Б.В. Оптические диски в библиотечной технологии// Науч. и техн. б-ки. - 1997.-№ 3.- С.3-15.

12.Шрайберг Я.Л. Основные положения и принципы разработки автоматизированных библиотечно-информационных систем и сетей.- М., 2000.- 130 с.

Рустамов А.М., Бахшалиев З.И.

Некоторые вопросы формирования электронных библиотек

Резюме

В современном этапе развития библиотек актуальное значение приобретает формирование фондов электронных изданий. Электронные информационные носители все больше выпускаются различными издательствами, информационными службами, предприятиями и организациями. Кроме них, в интернете имеются многочисленные электронные библиотеки и интерактивные базы данных. Используя вышеуказанные ресурсы, библиотеки могут формировать свои фонды текущих электронных изданий. Одним из важных направлений формирования электронных библиотек является также отбор наиболее важных ретроспективных бумажных изданий, перевода их в электронную форму, а затем их распространение с помощью глобальной сети.

В статье обсуждаются пути оптимизации электронных библиотек на базе современной коммуникационной и информационной технологии. Особое внимание уделяется вопросам, организации сетевых библиотечно-информационных баз данных и их интеграции в глобальной сети.